

COP29
BAKU AZERBAIJAN
NOVEMBER 2024

“Yaşıl dünya” naminə həmrəylik



Avropa Azərbaycanı inidən “yaşıl enerji” təchizatçısı kimi qəbul edir

Ölkəmizin evsahibliyi edəcək Birləşmiş Millətlər Təşkilatının iqlim Dəyişikliyi Konfransı hazırda bir sıra ölkələrin iqlim dəyişikliyinin təsirlərini azaltmaq, mövcud vəziyyətə uyğunlaşmaq üçün strategiyaların müzakirəsi baxımından fəal platforma rolunu oynayır. Planetin demək olar ki, hər bir ölkəsinin nümayəndə heyəti hər il bir araya gələrək geosiyasi sərhədləri aşan əməkdaşlıq ruhunu gücləndirir. Danışqlarda əsas məqsəd ölkələri istixana qazi emissiyalarını azaltmağa istiqamətləndirən məcburi öhdəliklər və çərçivələr yaratmaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “yaşıl enerji”yə keçid strategiyası, reallaşdırılan layihələr ölkəmizin dünyadaki hərbi-siyasi, iqtisadi təlatümlər şəraitində qlobal investisiya layihələrini uğurla reallaşdırmasının parlaq ifadəsidir. İstifadəyə verilən su, külək və günəş elektrik stansiyaları istər ölkəmizin enerjiyə artan tələbatının ödənilməsi, istərsə də “yaşıl enerji”nin ixracı sahəsində imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətdir.

Media Təhlil Mərkəzinin (MTM) yaydığı materialda daha sonra bildirilir ki, qlobal əhəmiyyətli “yaşıl enerji” layihələrinə maraq, eyni zamanda, Azərbaycanın alternativ və bərpaolunan enerji istehsalı sahəsində zəngin potensiala malik olmasına bariz nümunəsidir. Respublikamız son illərdə bu sahənin inkişafına daha çox investisiya yönəltməklə, perspektivdə Avropanın elektrik enerjisi ilə təchizatında mühüm rol oynamamaq niyyətidədir.

Son 3 ildə Birləşmiş Ərəb Əmirliliklərinin dünyada tanınan, böyük təcrübəsi olan, 30-dan artıq ölkədə “yaşıl enerji” layihələri həyata keçən “Masdar”, eləcə də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətlərinin Azərbaycana böyük həcmədə investisiya yatırmaları ölkəmizdə münbət investisiya iqliminin mövcudluğunu bir daha təsdiqləyir. Eyni zamanda, dünyanın eksər ölkələri və nüfuzlu şirkətləri tərəfindən Azərbaycan öhdəliklərinə

sadiq etibarlı tərəfdəş kimi qəbul edilir.

Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVT gücündə “Xizi-Abşeron” Külək, 230 MVT gücündə “Qaradəğ” Günəş Elektrik stansiyaları ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihələrdir. Bu stansiyaların fəaliyyəti nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisini istehsalı, 330 milyon kubmetrdən çox tabii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir.

MTM ekspertlərin hesablamalarına əsaslanaraq təqdim etdiyi materialda bildirir ki, Azərbaycanın quruda 27 qıqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qıqavat külək enerjisi potensialı var. Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji potensialı isə 10 qıqavatdan çoxdur. Bu sahədəki zəngin potensialın aşkarlanması, səmərəli istifadəsi ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycanın elektrik enerjisində artan ehtiyacının əhəmiyyətli dərəcədə ödənilməsinə imkan verəcək.

Azərbaycan alternativ mənbələr hesabına enerji istehsalına xüsusi diqqət yetirməklə istilik elektrik stansiyalarının fəaliyyəti üçün sərf olunan mazut yanacağının və tabii qazın həcmində qənaət etməyi hədəfləyib. Nəticədə, ölkəmizin Avropana daha böyük həcmədə təbii neft-qaz ixrac etmək imkanı qazanacağı, gölrlərini artı-

Ölkəmizin 184 qıqavat təmiz enerji potensialı var



racağı gözlənilir.

Yeri gəlməskən, Avropana “yaşıl enerji” ixracı haqqında bəhs edərkən bir məqamı da xatırlatmaq yerinə düşər. Belə ki, Azərbaycan, Qazaxistan və Özbəkistan tərəfindən bu yaxınlarda Mərkəzi Asiya ölkələrindən Avropana “yaşıl enerji”nin ixracı layihəsi üzrə baş ofisi Bakıda yerləşməklə birgə müəssisə yaratmaq barədə razılığa gəlinib. Bu marədə məlumat Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin birinci iclasında səsləndirilib.

Hazırda Mərkəzi Asiyadan Avropana “yaşıl enerji”nın ixracı üçün adları çəkilən ölkələrin enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası istiqamətində işlərə başlanılıb, layihənin ilkin texniki-iqtisadi əsaslandırmاسının hazırlanması üçün texniki tapşırıqlar artıq təsdiqlənib. Layihənin texniki-iqtisadi əsaslandırmاسının İta-

liyanın CESI konsalting şirkəti tərəfindən hazırlanması qərara alınıb. Bununla yanaşı, Azərbaycan, Qazaxistan və Özbəkistan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində Strateji tərəfdəşlik haqqında saziş layihəsinin mətni də razılışdırılıb.

Sənədin imzalanması, şübhəsiz ki, layihənin uğurla həyata keçirilməsini şərtləndirəcək və ölkəmizdən keçən bu və digər ixrac dəhlizlərinin “yaşıl enerji”nın Mərkəzi Asiya ölkələrindən Avropana ötürülməsi üçün geniş perspektivlər açacaq. Eyni zamanda, bu dəhlizlərə çıxış Mərkəzi Asiya ölkələrinin elektrik enerjisi ehtiyatlarının ixracı üçün bazarların şaxələndirilməsini təmin edəcək.

Beləliklə, Azərbaycan, Qazaxistan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi “yaşıl enerji”nın istehsalı və res-

publikamızın ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin integrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə tökan verəcək.

Onu da qeyd edək ki, “yaşıl enerji”nin istehsalı və ixracı Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycana yatırılan sərmayənin bu gün də müsbət nəticələr verdiyini, ölkə iqtisadiyyatının inkişaf etdiyini və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını Bakı Enerji Forumunda diqqətə çatdırıran BP-nin Azərbaycan, Gürcüstan və Türkiye üzrə regional prezidenti Qəri Cənəv bildirib ki, BP Cəbrayıl və Naxçıvanda günəş elektrik enerjisini istehsalı üçün 200 milyon dollar sərmaya yatırmağı planlaşdırır. İstehsal olunan enerjinin daxili tələbatla yanaşı, ixracda yönəldiləcəyi nəzərdə tutulur. Hökumətlər və şirkətlər birgə addımlar atsalar, “yaşıl enerji” ilə bağlı həyata keçirilən bütün layihələr də uğurla yekunlaşar.

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarının birində Azərbaycanın yaxın gələcəkdə özünün enerji ixracında bərpaolunan enerjinin payını kəskin artırmağı hədəflədiyini, ölkəmizin “yaşıl enerji”ının ixracında da öz rolunu oynayacağını vurgulayıb. “Yaşıl enerji” dəhlizinin, o cümlədən Qara dənizin dibi ilə çəkiləcək kabelin də Azərbaycanın resurslarına hesablandığını diqqətə çatdırıdan dövlət başçısının sözlərinə görə, Avropa Komissiyasında da “yaşıl enerji”ni ixrac etməklə ölkəmizin öneminin daha da artacağını yaxşı anlayırlar.